

Nitq mədəniyyəti və düzgün yazı təlimi

Aliya Musayeva

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İstututu, Azərbaycan.

E-mail: aliya.musali@yahoo.com

<https://orcid.org/0000-0002-2782-8380>

XÜLASƏ

Nitq mədəniyyəti bir-elm sahəsi olaraq dilçiliyin on aktual problemlərindən biri kimi diqqət mərkəzindədir. İfadə olunan hər hansı bir fikir nitq mədəniyyətinin tələbləri baxımından düzgün, aydın, mənqli, yiğcam, salis, zəngin, ahəngdar, sadə, daşıq və anlaşıqlı olmalıdır. Bu şərtlər nitq mədəniyyətinin tələblərini təşkil edir. Nitq mədəniyyəti isə ümumi mədəniyyətin on vacib və aparıcı tərkib hissələrindən biridir. Bu baxımdan nitq mədəniyyəti həm də mədəni insan şəxsiyyətinin formallaşmasında önəmlü rol oynayır. Nitq mədəniyyətimizin nəzəri və tətbiqi cəhətləri bilavasitə düzgün yazı təlimi, orfoqrafiya ilə bağlıdır. Məqalədə məsələnin bu cəhətinin araşdırılmasına xüsusi fikir verilmiş, Azərbaycan nitq mədəniyyətinin düzgün yazı təlimi ilə əlaqə məsələləri geniş şəkildə tədqiq və təhlil edilmişdir.

AÇAR SÖZLƏR

nitq mədəniyyəti, dil,
düzgün yazı təlimi,
orfoqrafiya

MƏQALƏ TARİXÇƏSİ

göndərilib – 04.05.2020
qəbul edilib – 19.05.2020

Speech culture and correct writing training issues

Aliya Musayeva

Doctor of Philosophy in Philology, The Institute of Linguistics named after Nasimi of ANAS.
Azerbaijan. E-mail: aliya.musali@yahoo.com
<https://orcid.org/0000-0002-2782-8380>

ABSTRACT

Speech culture as a field of science is in the center of attention as one of the most pressing problems of linguistics. Any idea expressed must be correct, clear, logical, concise, fluent, rich, harmonious, simple, accurate and understandable in terms of the requirements of speech culture. These conditions constitute the requirements of speech culture. Speech culture is one of the most important and leading components of general culture. In this regard, the culture of speech also plays an important role in the formation of a cultured human personality. Theoretical and applied aspects of our speech culture are directly related to correct writing training and spelling. The article pays special attention to the study of this aspect of the issue, extensively researched and analyzed the issues related to the correct writing training of the Azerbaijani speech culture.

KEYWORDS

speech culture, language, correct writing training, spelling

ARTICLE HISTORY

Received – 04.05.2020
Accepted – 19.05.2020

Giriş / Introduction

Dilin ifadə imkanları o qədər genişdir ki, sözlərin hansı mətəndə necə işlənməsi haqqında konkret hökm vermək qeyri-mümkündür. Çünkü eyni bir dildə danışan hər şəxsin öz danışq tarzı, öz ifadə üslubu var. Amma dilin müqaddəsliyini qorumaq, onun ədəbi dil kimi inkişafı namənə yazı və nitq prosesində heç kim ədəbi dilin müəyyən edilmiş normalarından kənara çıxmamalıdır. Bu normalara əməl etmək hamımızın şəxsiyyətini formalaşdırır. İfadə olunan hər hansı bir fikir nitq mədəniyyətinin təhləbləri baxımından düzgün, aydın, mənqli, yüksəmə, səlis, zəngin, ahəngard, səda, daşıq və anlaşıqlı olmalıdır. Bu şörtlər nitq mədəniyyətinin təhləblərini təşkil edir. Nitq mədəniyyəti isə ümumi mədəniyyətin ona vəzibə və aparıcı tərkib hissələrindən biridir. Bu baxımdan nitq mədəniyyəti həm də mədəni insan şəxsiyyətinin formalasmasına önəmlü rol oynayır.

Məhz bu sababdan bu elm sahəsi dilçiliyin ən aktual problemlərindən biri kimi diqqət mərkəzindədir. Nitq mədəniyyəti analizi dilçiliyində adətən belə tərif verilir: "Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər shəhər konkret bir dilin orfoepik, orfoqrafik, leksik, grammatik, əslubi və s. normalarını müəyyənlaşdırıran nəzəri axtarışlar və təcrübə tədbirlər kompleksidir" [3, s.105].

Akademik Afad Qurbanov isə nitq mədəniyyətinin nəzəri masalalarından bəhs edərək aşağıdakı cəhətlərə diqqəti çəkirdi: "Hər bir şəxsin həm şəfahi, həm yazılı nitqi zəngin lügət tərkibinə malik olmalı, orfoepik və orfoqrafik normalarla əsaslanmalı, grammatik qayda-qanunları, əslubi normalarla gözləməlidir. Bunlar ümumiyyətdə adəbi dil normalarını təşkil edir. Azərbaycan dilçiliyində bu normalar müəsir ədəbi dilimizin inkişaf səviyyəsi əsasında yenidən işlənməli, əsaslı şəkildə dəqiqləşdirmələr, təkmilləşdirmələr aparılmalıdır" [7, s.15].

Onu da qeyd etmək lazımdır ki, nitq mədəniyyətinin ən başlıca əlamətlərindən biri düzgün nitqdır. Düzgün nitqın əsas şərti ədəbi dil normalarına əməl olunmasından ibarətdir. Burada əslubi normalara riayət olunmasına xüsusi fikir vermək lazımdır. Müşahidələr göstərir ki, dövri matbuatda, qəzet və jurnal sahifələrində, radio və televiziyyada, eyni zamanda darslıklarda dilimizin əslub normalarının tez-tez pozulması baş verir. Əslub normalarının gözlənilməməsi nəticəsində yazılı və şəfahi nitqdə yersiz təkrarlar, fikir dəqiqliyi, sözçülük, tavtalogiya və s. hallar özünü göstərir. Nitq mədəniyyətinin inkişafına mənfi təsir göstərən amillərdən biri də şivəciliyidir. Bu mənfi cəhət aktyorların, müəllimlərin və şagirdlərin nitqində dəha çox nəzərə çarpar.

NITQ MƏDƏNİYYƏTİ

Nitq mədəniyyəti anlayışı, termini bəzən dil mədəniyyəti termini ilə verilir. Təsadüfi deyildir ki, XX əsrin son 50-ci illərində "Dil mədəniyyəti" adlı silsilə məqalələr məcmuəsi nəşr olunmuşdur. Biza elə gəlir ki, bu qarşılıq rus dilindən qaynaqlanır. Belə ki, rus dilində "reç" sözü yerinə görə üslubi cəhdən həm nitq, həm dil mənasında işlədir. Müqayisə et: "Русская речь" və "Культурная речь" terminləri, ifadələri. Bizdə də bu sinonimlik bir müddət davam etmiş, an nəhayat "Nitq mədəniyyəti" termini irali çıxmış, sabitləşmişdir. Əslində nitq mədəniyyəti anlayışı məzmunca elə dil mədəniyyəti anlayışını ifadə edir. Cənubi nitq mədəniyyəti də dil mədəniyyətində olduğu kimi ədəbi dilin normaları anlayışı ilə six şəkildə bağlıdır. Nitq mədəniyyəti də həm şifahi ədəbi dil, həm də yazılı ədəbi dil sahələrini əhatə edir.

Məlumdur ki, xalqımız müstəqillik əldə etdiğindən sonra dilimiz dövlət dil statusu aldı. Dil haqqında Qanun qəbul edildi. Bu dövrdə Azərbaycan dövlətinin dil siyasetində nitq mədəniyyəti məsələsi yenidən aktuallaşdı. Belə ki, Ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixdə imzaladığı Fərmanda Azərbaycan Respublikasının on illik inkişafında Ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində görüləməli çox işlərin olduğu göstərilərkən Azərbaycan ədəbi dilinin normallarına lazıminca əməl edilməməsi, nitq mədəniyyəti məsələlərinin tətbiqinə və nizamlanmasına əkskin ehtiyac duyulması xüsusi vürgulanır (bax: Bakı şəhəri, 2 yanvar 2003, № 835). Azərbaycan Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü ilə tətbiq etdiyi "Azərbaycan dilinin qloballaşma şəraitiində zamanın tələblərinin uyğun istifadəsi" və "Azərbaycan dilinin qloballaşma şəraitiində zamanın tələblərinin uyğun istifadəsi" əmələnəməsi ilə dair Dövlət Programı "Nitq mədəniyyətinin yüksəldilməsi" ilə yanaşı, bu fənnin ali məktəblərin tədris planlarına daxil edilməsi haqqında xüsusi bənd verilmişdir. Bu dövlət programının hayata keçirilməsi ilə əlaqədar yüksək səviyyədə Dövlət Dil Komissiyası, Terminolojiya Komissiyası, Toponimika Komissiyası, Orfoqrafiya Komissiyası yaradılmış, bu sahədə işlər canlanırdırmışdır. Bu də məsələlərinin yeni tələblər səviyyəsində yüksək peşəkarlıqla artırılması dolayısı ilə nitq mədəniyyəti məsələlərinin təkmilləşdirilməsi, yüksəldilməsi işinə xidmət göstərməkdədir. Təsadüfi deyildir ki,indi dilçilər nitq mədəniyyəti ilə əlaqədar Azərbaycan dilinin tətbiqi məsələlərinə daha çox diqqət yönəldirlər. Ona görə də, ali məktəblərdə artıq "Azərbaycan dili və nitq mədəniyyəti" fənni tədris olunmağa başlamışdır [4, s.8-9].

Nitq mədəniyyətinin inkişafında dilçilik nəzəriyyəsinin müstənsə əhəmiyyəti vardır. Yalnız həqiqi dilçilik nəzəriyyəsi əsasında konkret bir dilin orfoqrafik, orfoepik, leksik, grammatik və üslubi normaları elmi cəhdən müəyyənləşdirmək olar.

Azərbaycan orfoepiyası üzrə nitq mədəniyyətinin problemləri daha çoxdur. Akademik M.Şirəliyev hələ XX əsrin 70-ci illərində bu məsələ ilə əlaqədar yazırı:

"Mədəniyyətimizin inkişafı elə bir səviyyəyə gəlib çatmışdır ki, artıq orfoepiya qaydalarını vermek günün vacib məsələlərindən biri olmuşdur". Orfoepiya qaydalarının əsaslarını vermek üçün bir sıra işlər görülməlidir:

1. Hər şeydən əvvəl orfoepiyannı əsasları müəyyənədirilməlidir;
2. Orfoepiyanın principləri müəyyən edilməlidir;
3. Orfoepiyanın orfoqrafiyaya yaxınlaşan və ayrılan cəhətləri göstərilməlidir;
4. Orfoqrafiyada qəbul edilməyən fonetik hadisələr (assimiliyasiya, dissimiliyasiya, proteza və s.) orfoepiyada nə dərəcədə yer verilməlidir;
5. Alınma sözlərin orfoepiyası qaydaya salınmalıdır [8, s.9].

Nitq mədəniyyətinin orfoqrafiya sahəsinin, düzgün yazı təliminin əsaslarının müəyyənləşdirilməsi də dilçilik nəzəriyyəsinin inkişaf məsələsi ilə bilavasitə bağlıdır. Bildiyimiz kimi, 1936-ci ildən 1958-ci ilə qədər Azərbaycan dilinin orfoqrafiyasında altı dəfə dəyişiklik edilmiş, xüsusən 1936-40-ci illər arasında hər iki ildən bir yeniyən orfoqrafiya qaydaları tərtib olunmuşdur. Burada bir həsiyə çıxaraq qeyd edək ki, elə müstəqillik illərində də orfoqrafiya lügəti və qaydaları ilə əlaqədar problemlər yaranmış, hətta orfoqrafiya lügətimizin 2013-cü il naşırında də bir sıra yanlışlıqla yol verilmişdir. Bu nöqsanları aradan qaldırmak üçün orfoqrafiya qaydalarına yenidən baxılmış, məsələ ümumxalq müzakirəsinə çıxarılmışdır. Bundan sonra ümumiləşdirilmiş 64 bondılık yeni orfoqrafiya qaydaları qəbul edilmişdir. AMEA Nəsimi adına Dilçilik İnstitutu kollektivinin həyata keçirdiyi samarəli faaliyyət nəticəsində bu iş başa çatdırılmış, yeni orfoqrafiya lügətinin naşri 2020-ci ilə planlaşdırılmışdır.

Ondan da qeyd etmək lazımdır ki, XX əsrin 70-ci illərində professor Ə.Əfəndizadə yuxarıda təsvir etdiyimiz vəziyyətin beş səbəbi olduğunu göstərmişdir. O yazardı: "Orfoqrafiyamızın bir neçə dəfə yenidən işlənib hazırlanması, ayrı-ayrı dövrlərdə onun bir sıra qaydalarının sabitləşə bilinməsi dilçilik elimimizi vəziyyəti ilə sıx əlaqədar idi. Həلا orfoqrafiyamızın yaradılması və onun daha da təkmilləşdirilməsinin ilk dövrlərində dilimizin leksikasını, fonetikasını və qrammatikasını öyrənmək sahəsində çox az iş görülmüş, ədəbi tələffüz qaydalarının tədqiqi məsələsinə isə heç təşəbbüs belə göstəriləməmişdir. Halbuki orfoqrafiyamızda hər bir qaydanın müəyyən elmi əsaslar üzərində qurulmasına, dilimizin xüsusiyyətlərini özündə düzgün əks etdirə bilməsinə nail olmaq üçün buna böyük ehtiyac vardır. Lakin həmin dövrlərdən başlayaraq dilçilik elimizimiz tədricən inkişaf etmiş, dilimizin qayda-qanunlarını, xüsusiyyətlərini tədqiq etməkdə müəyyən nailiyyətlər qazanmasa orfoqrafiyamızda olan nöqsanların, zəif cəhətlərin meydana çıxarılmış aradan qaldırılmasına, şübhəsiz, böyük təsir göstərmişdir. Məhz buna görədik ki, xüsusən 1940, 1954 və 1958-ci illərdə qəbul olunmuş

"Qaydalar"ın istor sistemində, istorə də izahında elmlilik daha çox hiss olunur" [5, s.79-80].

Akademik A.Axundovun da istinad etdiyi görkəmli metodist alim Ə.Əfəndizadənin "Düzgün yazı təliminin elmi əsasları" kitabı nitq mədəniyyətimizin nəzəri və tətbiqi cəhətləri ilə bilavasita bağlı olan orfoqrafiya məsələlərinə həsr olunmuşdur. Mülliif doğru olaraq vurgulayır ki, orfoqrafiya və onun təlimi ilə əlaqədar problemlərin tədqiqindən hər şeydan avval dil ünsiyətinin şəfahi və yazılı formaların arasındaki əlaqənin xüsusiyyətlərini – qanunauyğunluqlarını nəzərə almaq lazımdır. Mülliifin şəfahi və yazılı nitq haqqında verdiyi izahatdan aydın olur ki, təlimdə yazı savadı ilə şəfahi nitq vəhddətə öyrəndilməlidir. Bir sura mülliimlərin dil təlimini başlıca olaraq yazı təlimi ilə möhdudlaşdırılmalarını, əsas döqiqətən şagirdlərin yazı savadına vərmələrini normal hal hesab etmək olmaz. Beş fəsildən ibarət olan bu qiyamılı əsərin I fəsil "Dil ünsiyətinin xüsusiyyətləri və düzgün yazı təliminin ümumi prinsipləri" adlanır. Burada dil ünsiyətinin şəfahi və yazılı formaları, onların qarşılıqlı əlaqəsindən, düzgün yazı təliminin ümumi metodik prinsiplərdən, orfoqrafiya və onun bölmələrindən bahs olunur. II fəsildə Azərbaycan dili qrafikasının xüsusiyyətləri və yazı təlimi məsələləri izah edilir. III fəsil "Azərbaycan dili orfoqrafiyasının xüsusiyyətləri düzgün yazı təliminin əsasları kimi" adlanır. Burada orfoqrafiyanın qrafika ilə qarşılıqlı əlaqəsi, orfoqrafiyanın spesifikasi, əsas xüsusiyyətləri və orfoqrafiyanın prinsipləri şərh edilir. IV fəsildə orfoqrafiya və orfoqrafiyanın qarşılıqlı təliminin əsasları araşdırılır. V fəsil "Düzgün yazı təlimində qrammatikanın yeri və əhəmiyyəti" adlanır. Burada ilk öncə orfoqrafiyanın qrammatika ilə əlaqəli tədrisinin vacibliyini əsaslandıran başlıca amillər müəyyən edilir. Sonra söz kök və əsaslarının, şəkilçilərin, köməkçi nitq hissələrinin yazılışı ilə əlaqədar qaydalar şərh olunur.

Nəticə / Conclusion

Apardığımız tədqiqatlara əsasən müəyyən edilmişdir ki, qrammatik-orfoqrafik qaydaların qrammatik xarakteri mütləq onların tələffüzə münasibəti ilə vəhdətdə öyrənilməli və həmin qaydaya aid çalışmalar sistemində bu vəhdətin mühüm bir prinsip kimi əsas tutulması vacib hesab edilməlidir. Nitq mədəniyyəti, düzgün yazı təliminin öyrənilməsi və töbliği istiqamətində əsaslı iş aparılmalıdır. Bu sahədə kifayət qədər elmi-tədqiqat işləri görülmüşdür.

İstifadə edilmiş ədəbiyyat / References

1. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilciliyin inkişafına dair Dövlət Programı".
2. Abdullayev Ə. (1985). Orfoqrafiya və orfoqrafiya təlimi məsələləri. Bakı, V.I.Lenin adına APİ nəşri, 92 s.
3. Axundov A. (2006). Ümumi dilçilik. Bakı, Maarif. 280 s.
4. Babayev A. (2008). Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, Təhsil. 621 s.
5. Əfəndizadə Ə. (1975). Düzgün yazı təliminin elmi əsasları. Bakı, Maarif. 176 s.
6. Xudiyev N. (2010). Heydər Əliyev və Azərbaycan dili. Əsərləri, X cild, Bakı. 542 s.
7. Qurbanov A. (1988). Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı, V.I.Lenin adına APİ nəşri.
8. Nitq mədəniyyəti məsələləri. (1969). Bakı.